



□ ***“İstanbulda keçirilən III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalı böyük əhəmiyyətə malikdir. Festivala təqdim olunan filmlərin səviyyəsi göstərdi ki, türk dünyası kino yaradıcılığının parlaq gələcəyi var”. Bu fikirləri festivalın qala gecəsində münisflər heyətinin sədri, görkəmli azərbaycanlı kinorejissor, Xalq artisti Vagif Mustafayev bildirib.***

“Səkkiz ölkə, səkkiz şəhər”

Qala gecəsi Türk Dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə “Səkkiz ölkə, səkkiz şəhər!” devizi altında keçirilib. Tədbirdə münisflər heyəti qalibləri elan edib.

Təşkilat komitəsinin məlumatına görə, festivala Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsi və 11 universitet dəstək verib. Festivala, ümumilikdə, 8 ölkədən 140 film təqdim olunub. Finala 12 peşəkar və 12 tələbə tərəfindən çəkilmiş 24 film seçilib.

Türk dünyası rejissorları, aktyorları, mədəniyyət xadimləri və ziyarətçilərin iştirak etdikləri mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Türk Dünyası Qəzetçilər Federasiyasının sədri, festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir tədbirdə çıxış edib. Festivalın məqsəd və vəzifələrindən danışan M.Dəmir Vagif Mustafayevin sədrlik etdiyi münisflər heyətinin fəaliyyətini xüsusi qeyd edib. Deyib ki, qaliblərin seçilməsində peşəkarlıq və ədalətli yanaşma əsas meyar olub.

Çıxışında indiyədək müxtəlif ölkələrdə keçirilən bir çox festivalın münisflər heyətinə sədrlik etdiyini söyləyən kinorejissor Vagif

Mustafayev bildirib ki, festivala təqdim olunan filmlər yüksək peşəkarlıqla çəkilmiş ekran əsərləridir. Münisflər heyəti qalibləri müəyyən etmək üçün ədalətli, obyektiv mövqe sərgiləyib. O, türk dünyası kinosunun bugünkü səviyyəsini göstərən bu filmlərin tamaşaçılar tərəfindən bəyəniləcəyinə inandığını bildirib.

Daha sonra Vagif Mustafayevin ümum-milli lider Heydər Əliyev haqqında çəkdiyi “Heydər” bədii filmindən videoçarx nümayiş etdirilib.

Məlumat verilib ki, qalib seçilən filmlər Bakı, İstanbul, Lefkoşa, Bışkek, Daşkənd, Skopye, Sarayevə, Almatı şəhərlərində nümayiş olunacaq.

Mərasim çərçivəsində, həmçinin türk dünyasının tarixini, mədəniyyətini, adət-ənənələrini, problemlərini əks etdirən fotosərgi nümayiş olunub. Sərgidə Xocalı soyqırımı ilə bağlı orijinal fotolar da yer alıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”